



## LEYLAM LEYLAM

# ETMİŞƏM EŞQİNLƏ HƏR KƏLMƏMDƏ TÜĞYAN...

*(Ölməz qəzəlxan Əlağa Vahidin qəzəlinə təxmis)*


Etmişəm eşqinlə hər kəlməmdə tügyan, sevgilim,  
Bir Səməndər tək yanır can, oldu biryan, sevgilim!  
Neyləyim, firqət salib canıma hicran, sevgilim?!  
Könlümü etmiş cəmalın şövqü-heyrən, sevgilim,  
Yox bəşərdə, sən kimi istəkli canan, sevgilim!

Sən gələrkən hər zaman, sanki bəzər ətrafi gül,  
Bundan artıq yox mənimçün bir hədiyyə, ya ödül!  
Şad olar qəlbim, təki, yarımla, yanımıda böylə gül!  
Hər görəndə gül üzün, doymaz tamaşadan, könül!  
Olmuşam bülbülsifət, eşqində nalan, sevgilim!

Göz öündən getməyən sən beynimin xülyasisan,  
Ömrümün xoş nəgməsi, bir bülbülü-şeydasısan.  
Təkcə, şad eylə bu qəlbim, ömrümün sevdasısan,  
Mən məhəbbət mülkünün Məcnunu, sən Leylasısan,  
Dərs ala bizdən gərək eşq əhli hər an, sevgilim!

Gül ki, güllər ağlamaz, gəl yarımla ol, bu təhrdə,  
Dalğasız olmaz dəniz, baş da bələsiz mehrdə.  
Sevgidən bal tək dadar içsən əlindən zəhr də  
Eşq dərdindən çətin bir dərd yoxmuş dəhrdə  
Çarəsin tapmaz bu dərdin gəlsə Loğman, sevgilim!

Qəlbini bölsən də, Leyla, eşqdən, gər tənsifə,  
Xeyri yox, sən tək gülün vəsf eyləyən bir vasifə.  
Dərdinə yandım sənin gəl, söylədin mən vaqifə:  
-Çarə olsaydı, Züleyxadan olardı Yusifə,  
Eylədi Vahid kimi pabəndi-zindan, sevgilim!



## **DEYİRDİN**

(heca 8+7)

Deyirdin: "Mələk kimisən, sənə nahaq deyənin,  
Əllərimlə çıxararam yerindən ürəyini".  
Eləsə, öz ürəyini çıxart görüm yerindən  
Belə qorumuş olarsan haqsızdan mələyini!"

## **ETDİ**

(əruz)

İstərdim o yarım məni xar etməsin, etdi,  
Bu canımı candan o bezar etməsin, etdi.  
Aşıq ürəyi qoy dili-zar etməsin, etdi,  
Ondan diləyim könlümə sirdəş kimi olmaq  
Ətşan eləyib qəlbi cedar etməsin, etdi.

Oldum mən onun halinə ortaq nə qəm etdim?  
Axşam da, səhər də düşənub dərdinə yetdim.  
Ancaq, deyəsən, saflığının badına getdim  
Söyləndim ona, eşqi yaxar, etməsin, etdi  
Ətşan eləyib qəlbi cedar etməsin, etdi.

İndi o vəfasız unudub bir səsi yoxdu,  
Mənsiz ölücekdi, dediyi kəlməsi yoxdu.  
Bülbül kimi cəh-cəh eləyən nəğməsi yoxdu  
Anlatdım ona nəğməni car etməsin, etdi  
Ətşan eləyib qəlbi cedar etməsin, etdi.

Saf sevgi xəyallar kimidir, az görən olmuş,  
Öz yarını hər kəsdən o, mümtaz görən olmuş  
Bir qaydasıdır aşiqinin, naz görən olmuş  
Rəftarı ilə kaş ki, kənar etməsin, etdi  
Ətşan eləyib qəlbi cedar etməsin, etdi.

Leyla, onu sən var eləyib qəlbinə gömdün,  
Hətta, təbiətdən də dəyişdin, yönə döndün.  
Bir şam kimi gündüz-gecə yandın, necə söndün?!  
Kaş dəhri sənə bunca azar etməsin, etdi  
Ətşan eləyib qəlbi cedar etməsin, etdi.

## **ÜÇLÜK**

(əruz)

Nəyçün yaşayırsan, yaşadıqca düşünərsən,  
Dünya sənə qəm, sevgi verib, hər nə yetirdi  
Dünya sənə qəm, sevgi yetirdi və bitirdi.

Mə'nasız ömür çay üzərində çöpə bənzər,  
Onlar qapılar çayə, gedışatə baxarlar  
Onlar qapılar çayə, baxarlar və axarlar.

İnsan kimi bir şey nə ucalmaz, nə də enməz,  
Olsa ədəbin daima çox öndə durarsan  
Olsa ədəbin öndə durarsan və udarsan.

Sirr açma, əgər varlığın öyrənməmisənsə,  
Olmaz ki, hər insanda o hümmət, o dəyanət  
Olmaz ki, hər insanda dəyanət və mətanət.

Leylam, bu çətinliklərə qalib gələcəksən,  
Çün, hər uğurun bər-bəzəyi oldu çətinlik.  
Çün, hər uğurun oldu çətinlik və mətinlik.

## **NƏ GÖZƏL...**

Nə gözəl! Mənimtək bir bəxtəvərin yarı gəlib,  
Ömrümün nəğməli, təsnifli kəman, tarı gəlib.

Bəzəmir ömrü hər an yazçıyı tək bu həyat,  
Getdi qış, gəldi bahar, bəhrə ilən barı gəlib.

Kim özüylə aparıb birgə bu dünya malını?  
İsteməm dövləti, çün gəldi, əgər vari gəlib.

Can gedər, sözsə qalar, yaxşı sözün qiyməti yox!  
Sözümüzə qüvvə verən qüvvəti, həmkarı gəlib.

Xoş olub halinə, ritmin yerinə düşdü, könül!  
Atacaq qüssəni Leylam, düzü-ilqarı gəlib!

## **KÖNLÜM, DAHA BƏSDİR...**

Könlüm, daha bəsdir, bu qədər illətə dözdün,  
Səbrim daralır, tab eləmir, zillətə dözdün!

Səssizdi içimdən duyulan hicqırığım da,  
Bir yanə çıxıncan nə qədər möhnətə dözdün?!

Gözdən sözüllər yaşı, ürəyin ağlasa, əlbət,  
Bu qüssəni tənha daşıyıb üzlətə\* dözdün!

Heç kim başa düşməz, duya bilməz səni, ey dil!  
Təskinlik edib, "döz" deyərək, möhlətə dözdün!

Hər bir kədərin axırı var, səbr elə, Leylam!  
Bir gün düşəcək yoluna nur, zülmətə dözdün!  
\*üzlət-təklik, tənhaliq

## **PULDU, PUL**

(satira)

Adəmi insan eləyən puldu, pul,  
Müşkülü asan eləyən puldu, pul!

Pulsuz adam yansa üfürməz biri,  
Puç görünər neyləsə də mahiri  
Ölsə yolun üstə, götürməz diri.  
Adəmi insan eləyən puldu, pul,  
Müşkülü asan eləyən puldu, pul!

Varsa pulun qaş-gözü süzdürginən,  
Üstüvə altunları düzdürginən.  
Yoxsulu gördün üzü büzdürginən  
Adəmi insan eləyən puldu, pul,  
Müşkülü asan eləyən puldu, pul!

Fərq eləməz olsa o, muflun\* kimi,  
Diş tökülib, saqqalı var yun kimi.  
Xoş görünər oynasa meymun kimi  
Adəmi insan eləyən puldu, pul,  
Müşkülü asan eləyən puldu, pul!

Puldu çalıb-oynadan insanları,  
Puldu güman məsləyi, vicdanları,  
Puldu silən hər ləkə, nöqsanları  
Adəmi insan eləyən puldu, pul,  
Müşkülü asan eləyən puldu, pul!

Öylə qatar, pul kiminin başını,  
Tək də yeyər, dolmasını, aşını.  
Saymaz olar dostunu, qardaşını  
Adəmi insan eləyən puldu, pul,  
Müşkülü asan eləyən puldu, pul!

Yoxsula lazımmı, məgər təntənə?  
Öyrəшиб o, sixsin onu məngənə!  
Böylə olub daima dəb, ən'ənə  
Adəmi insan eləyən puldu, pul,  
Müşkülü asan eləyən puldu, pul!

Bağlı qapın varsa açan puldu, bil!  
Çirkin üzə nuru saçan puldu, bil!  
Pulsuz adamdan da qaçan puldu, bil!  
Adəmi insan eləyən puldu, pul,  
Müşkülü asan eləyən puldu, pul!  
**\*muflun-dağ qoyunu**

## XAL-XAL İLAN

(uşaqlar üçün təmsil)

Xal-xal ilan öydü yaman özünü,  
O, Qartala nazla dedi sözünü:  
-Naxışlıyam, gözəl də görünürəm,  
Anında, hər yere tez sürüñürəm!  
Zəhərim də, gücüm də var özümdə,  
Çox zeifdir, hər bir heyvan gözümdə.  
Qartal durub baxdı ona qiraqdan,  
Yorulmurdu ilan boş danışmaqdən.  
Birdən o, çevirdi üzün ilana,  
Qartal görək nələr söylədi ona:  
-Xal-xal ilan, madam məharətlisən,  
Göstər, necə güclü, cəsarətlisən?!  
İkimiz də dağın başına qalxaq,

Kim qoçaqdır, sonra ona bir baxaq.  
Qartal ilə həmən o, razılaşdı,  
Daş-kəsəkdən tez -tez sürüşdü, aşdı.  
Qartal qanadların çaldı bir dəfə,  
Süzərək yetişdi həmən hədəfə.  
Ucalar saf olan kəs birdən-birə,  
Lovğalıqla insan yetməz bir yerə.

## ŞİRİN-ŞƏKƏR SEVİNCİM

(uşaq şeiri )

Şirin-şirin dilləri var,  
Sevimli balam Sevincin.  
Donunda da güləri var  
Qadasın allam Sevincin.

O danışır təzə-təzə,  
Sözləri lap olub məzə.  
O qədər bal, şəkər olub  
Amandır, gəlməsin gözə!

Özü də bal, sözü də bal,  
Yanağında var kiçik xal.  
"R" deyəmmir, qarı görüb  
Sevincək qışqırı: - Qal, qal!

## QIŞ GƏLDİ, QAR YAĞDI

(uşaq şeiri) (3+3+3+3)

Qış gəldi, havalar soyudu buz kimi,  
Qar örtdü hər yeri, göründü duz kimi.  
Nə kələ-kötürü vardısa torpağın  
Doldurdu onların üstünü düz kimi.

Sevirəm təbiət o ki, var, gözəldir!  
Hər fəslin öz gözəl donu var, gözəldir.  
Qışa həm mənzərə, həm soyuq yaraşır  
Ağappaq yağılıqca necə qar, gözəldir?!

